



Səhla Cabbarlı

İyazi

1920-ci il 28 apel işgali zamanı
Azərbaycan Cümhuriyyət Ordusunun
böyük hissəsi Zəngəzur və Qarabağ
da erməni qiyamları yatırımaqla məş-
ğul idi. Bu zaman bolşeviklərə ermə-
niler arasında anlaşılma olmuşdu ki,
Bakıda hakimiyyət tehvil alınlardan
sonra, qiyamçı ermənilərin bir hissəsi
Qarabağı Cümhuriyyət Ordusundan
qalan bölgülərdən təmizləmə həyata
keçirsin. Bunun qarşılığında isə Azə-
rbaycanda bolşevik hakimiyyəti quru-
lan kimi, Qarabağın dağlıq hissəsi,
Zəngəzur və Naxçıvan Ermənistən
Sovet hökumətinə birləşdiriləcək.
Əgər müqavimət güclü olarsa, bu yer-
lərdə ermənilərə siyasi muxtariyyət
hüququ veriləcək.

polkovnik Zeynalovun rəhbərlik etdiyi milli qüvvələrlə birlikdə, hücumla keçən bolşevikləri ağır məğlubiyətə uğradılar. Şuşa şəhəri ve etrafı bolşeviklərdən təmizləndi.

Lakin XI orduya əlavə qüvvələr dəstəyə gəldikdən sonra, iyun ayının 10-da həlledici döyüş baş verdi. Nuri Paşanın үşyançıları geri çəkildilər. Şuşa və Xankəndi yeniden "qızılı ordu" tərəfindən ələ keçirildi. 13 iyunda Q.G.Oronikidze Lenine göndərdiyi telegramda bildirdi: "Qarabağda qiyam leğv edilmişdir. Türk Nuri Paşa və ordusu geri çəkildi".

Erməni məskunlaşmaları

Bundan sonra Dağlıq Qarabağda yənə də dayağı olmayan bolşevik hökuməti 1920-ci il iyul-avqust aylarında Xankəndi və Şuşaya qeyri-azərbay-

Və problem...
1920-ci il 30 noyabr tarixində
Azərbaycandan sonra Ermənistanda
da Sovet hakimiyyətinin qurulması
haqqında APK Mərkəzi Komitəsi Nəriman Nərimanovun da iştirakı ilə siyasi
teşkilat bürolarının iştirakı ilə iclas ke-
cirdi. Burada deklarasiya qəbul edildi
və Ermənistən İnqilab Komitəsinin ün-
vanına təbrik məktubu ünvanlandı.
Təbrikdə deyildi: 'Sovet Azərbaycanı
ile Sovet Ermənistəni arasında heç bir
sərhəd mövcud deyil. Naxçıvan və
Zəngəzur Ermənistənə keçir. Qaraba-
ğın yahis dağlıq hissəsinin zəhmət-
keşlərinə isə öz müqəddəratını təyin
etmək hüququ verili'.

Həmin ilin dekabr ayında Ermənistən bolşevik hökuməti rəhbərliyi V.I.Lenine məktub yazır. Onlar Bakıda qəbul olunmuş deklarasiyani təhrif



üçün həssas yerdir: "Əgər bu ərazi Ermənistənin tərkibinə verilse, biz Qaf-

rının mərkəzi komitələrinin keçirdiyi birgə iclasda çıxış edənlər bildirdilər ki,

Dağlıq Qarabağ: Problemin "doğuluşu" Münaqişə necə başladı, necə dərinləşdi

edərək, Dağlıq Qarabağın, Zəngəzurun və Naxçıvanın rəsmən Ermənistən hökumətinin tərkibinə keçməsini elan edirlər. Bu münasibətlə Lenin və Stalinə Ermənistən zəhmətkeşlərinin xüsusi təşəkkürleri olduğu da vurğulanır. Cabab məktubunda Stalin də "mühəbisələrə" adlandırdığı Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Ermənistənə verilməsini elan edir və bunu alıqlayılar.

1921-ci ilde Azərbaycanda Ermə-
nistən SSRİ arasında sərhədin müey-
yən olunması məsəlesi bəzi narazılıq-
lar yaradır. Bu zaman İnqilab Komitəsi
Dağlıq Qarabağın daha çox Azərbay-
canla iqtisadi bağlılığının olduğunu
əsas getirərək, Azərbaycanın tərkibin-
de müqəddəratının təyin edilməsini
müzakirə edir. Oronikidzənin ermə-
nilərin xeyrinə güc yolu ilə məsələni
həll etmək istəməsi müəyən etirazlar
yaradır və iclas baş tutmur. Məsələ ilə
bağlı Nərimanov Stalinə teleqram vu-

Dağlıq Qarabağın Qarabağdan ayrıla-

raq ayrıca vilayət olmasına imkan veril-

mesin. Bu çıxışlara cavab olaraq AKP

xəbərlərində "Qarabağ məsəlesi" baş-

lıqli yazı yayımlanırdı. Yazida deyildi ki,

"Azərbaycanda "Qarabağ məsəlesi"

adlı problem yoxdur. Bu, bezi rəhbərle-

rin əsəsən uydurmasıdır".

Lakin daxildə rəhbərler arasında

narazılıqlar səngimirdi. Ona görə mux-



1921-ci il iyul ayının 3-də Respub-
likə arzisində, eləcə də Dağlıq Qara-
bağ bölgəsində "Azad ticərit haqqında"
qərar verildi. Xankəndi, Şuşa və
Ağdərə tədərük rayonları elan edildi.
1921-ci ilən tətbiq edilən arzaq sap-
lağı (zoraki arzaq toplanması) isə Dağ-
lıq Qarabağda əhalinin sabrıni daşırdı.
Bu fermana görə kəndli ancaq öz illik
etibiyaci və toxumluq üçün məhsul
saxdaya bilerdi. Qalan məhsullarla hö-
kumət tərəfindən el qoyulurdu.

Qərara etiraz edən əhali dəstələrə

bölünərək yeni үşyanlırla hazırlaşdı.

Her dəstədə 400-800 nəfər vardı. On-

bur. 1921-ci il iyul ayının 4-də RKP Mərkəzi Komitəsinin üzvü İ. Stalinin iştirakı ilə Qafqaz bürosunun üzvləri N.Nərimanov, S.Kirov, A.Myasnikov, A.Nazaretyan, M.Oraxineşvili və digərləri Dağlıq Qarabağ məsələsinin həlli ilə dair birgə iclas keçirir. Bu iclasda da ciddi fikir aynılıqları ortaya çıxır və qərar səsə qoyulur:

Bu zaman çıxan nəticəyə görə, Dağlıq Qarabağın iqtisadi və digər ko-
 munikasiya bağlılığına görə Azərbay-
 canın tərkibində qalmamasına N.Nəri-
 manov, A.Nazaretyan və F.Maxaradze
 səs verir. Digərləri isə Dağlıq Qarabağın Ermənistən tərkibinə keçməsini teklif edirdilər. Stalin dənə bir səsverme keçirir ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhaliyi
 arasında səsvermeye görə müqəddərat həll edilsin. Buna razı olanlar isə
 yene N.Nərimanov və F.Maxaradze
 olur. Oronikidze isə təkidle yalnız erməni əhali arasında sorğu keçirilməsinin təklifini Stalinə dikte edirdi.

Əsəblərini cilovlaya bilməyən
 N.Nərimanov ayağa qalxaraq bildirir
 ki, Dağlıq Qarabağ Azərbaycan xalqı

Qarabağla bağlı təkliflərinə bir de bax-
 malarına dair göstəriş verir. Uzun mü-
 zakirədən sonra aşağıdakı qərar qəbul
 olunur:

1. Yuxarı və Aşağı Qarabağın iqtisadi və neqliyyat əlaqələrini nəzəre
 alaraq, Dağlıq Qarabağı Azərbaycan
 SSRİ-nin tərkibində saxlamaqla, Şuşa
 şəhəri mərkəz seçilməklə, buraya vilayət kimi muxtariyyət hüququ veril-
 sin;

2. Azərbaycan KP Muxtariyyətin
 səhədlərinin müəyyən ətsin və bunu
 RKP-ya göndərsin. Əgər şərtlər uğın
 olarsa, səhədlər təsdiq edilsin.

Bu qərarın lehina 4 nəfər səs verdi,
 3 nəfər isə bitərəf qaldı. 1921-ci il 25-
 iyul tarixində AKP MK-nin siyasi teşki-
 lat bürosu Dağlıq Qarabağ Muxtar Vi-
 layətinin konstitusiyasını hazırlanmaq
 üçün Xalq Daxili İşlər Komissarlığı
 (XDK), Xalq Ədliyyə Komissarlığı
 (XƏK) və Xalq Xarici İşlər Komissarlığı
 (XXK) nümayəndələrinin iştirakı ilə
 komissiya yaratıldı. Lakin bu qərar Qa-
 rabağ əhaliyi arasında narazılıq yarat-

mışdı.

1921-ci ilin oktyabr ayında Şuşa,
 Cavanşir, Quba və Qaragın qəzal-

tariyyət məsəlesi uzanırdı. 1922-ci ilde
 SSRİ-nin yaranmasına hazırlıq gəden
 bir vaxtda Moskvada erməni rəhbərlər-
 le birləşdikdən sonra Nərimanov, Stalin
 və digərlər təsdiq edilən kimi Dağlıq Qarabağın muxtariyyət məsələsinin yarımqı
 qalmasından narahat olduqlarını bildir-
 di. Onlar AKP Mərkəzi Komitəsinə
 muxtariyyət məsələsini təsdiq etməsi
 və təsdiq etməsi tərəfdarlığı ilə bağlı
 RKP tərəfindən göstəriş verilməsinə taleb etdi-
 lər. Moskvadan gələn göstəriş, 1922-ci
 il 15 dekabr tarixində AKP MK iclas
 keçirdi. İclasda Dağlıq Qarabağ məsə-
 ləsi sonuncu dəfə müzakirə edildi və
 11 maddədən ibarət qərar qəbul edildi.
 Qərərin icrası əsas olan maddələri
 aşağıdakılardır:

1. RKP Zaqafqaziya Diyar Komitəsinin qərarı üçün qəbul edilsin;

2. Azərbaycan SSRİ XKS yanında
 S.Kirov, Mirzəbəyants və Karakozov
 dan ibarət tərkibdə Dağlıq Qarabağ iş-
 leri üzrə komissiya təsdiq edilsin;

3. Dağlıq Qarabağ işləri üzrə əlavə
 olaraq 7 nəfərdən ibarət komitə yaradı-
 sin;

4. M.Karakozov sədri, 3 qəza icarriyə
 komitəsinin sedindən ibarət üzv qəbul
 edilsin;

5. Komitəyə tapşırılsın ki, Dağlıq
 Qarabağ məsələsinin həllini qısa mü-
 dadlıda təsdiq etsin.

Lakin erməni xəstəli yənə də öz sö-
 zünü deyirdi. Bundan sonra Dağlıq Qa-
 rabağda idarələrdə kədr çatışmazlığı
 "problem" yaranır. Bunun üçün Mirzo-
 yan və Karakozov Ermənistən SSRİ-
 ye müraciət edərək Dağlıq Qarabağda
 işləmek üçün kədrər gəndərlərinin xahiş
 edirler.

(ardı var)

ayna.az



nın sonunda Yevlaxdan öz dəstəsi ilə
 birləşdikdə Qarabağda milli qüvvələrə
 qoşulmaq və Qarabağın inqilabçılarından
 təmizləmək üçün yola düşdü. Bu zaman
 milli qüvvələr 6 min nəfərdən ibarət
 idi. Bolşevik və erməni qiyamçı
 dəstələri isə 2 diviziya ordu ilə Qa-
 rabağ etrafında cəmləmişdilər. Burada

lara rəhbərliyi isə Xosrov bey, Sultan
 bey, Bəhmen bey və Bəhlul əfendi
 edirdilər. Həmin il başlayan үşyanlar
 təsəssüf ki, nizamı ordu qarşısında tab-
 getire bilmedi. Üşyanda iştirak edən
 şəxslər, qacaqların ailələri represi-
 yalara məruz qaldı. Ailələrin böyük ek-
 siyyiyəti sürgün edildi.

Əsəblərini cilovlaya bilməyən
 N.Nərimanov ayağa qalxaraq bildirir
 ki, Dağlıq Qarabağ Azərbaycan xalqı